

AZƏRBAYCAN RESPUBLİKASI AĞGÖL MİLLİ PARKININ EKOLOJİ SƏCİYYƏSİ

A.Ç.ASLANOVA
Bakı Dövlət Universiteti


Məqalədə Ağgöl Milli Parkının qısa ekoloji səcİyyəsi öz əksini tapmışdır. Milli Parkın hansı məqsədlər üçün yaradıldığı, eyni zamanda Milli Parkın fiziki-coğrafi şəraiti, torpaq örtüyü, iqlimi, bitki örtüyü, heyvanlar aləmi haqqında məlumatlar verilmiştir. Ölkəmizdə biomüxtəlifiyin qorunması məqsədilə bir çox Milli Parklar yaradılmışdır. Bunlardan biri də Ağgöl Milli Parkıdır. Ağgöl Milli Parkı dəniz səviyyəsindən aşağıda yerləşir. Onu əsasən, Kür və Araz çaylarının mütəmadi daşqları nəticəsi kimi qəbul etmək olar. Ağgöl Milli Parkının yaradılması su hövzələrində formalan flora və faunanın mühafizəsi üçün böyük əhəmiyyət kəsb edir. Eyni zamanda gölün ətrafında bitən ot bitkiləri tərəfindən yayılan onurğasızların öyrənilməsi də nəzərdə tutulur.

Açar sözlər: su-bataqlıq, şoranlıq, bioloji müxtəliflik, heyvanlar

Ölkəmizdə biomüxtəlifiyin qorunması məqsədilə bir çox Milli Parklar yaradılmışdır. Bunlardan biri də Kür-Araz ovalığının Mil düzü, Kür çayının sağ sahili boyu ərazidə yerləşən Ağgöl Milli Parkıdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2003-cü il 5 iyul tarixində Ağgöl Dövlət Təbiət Qoruğunun sahəsi 17924 hektara qədər genişləndirilib və ona Milli Park statusu verilib. Ağgöl 2001-ci il 25 may tarixindən Böyük və Kiçik Qızılıağac körfəzləri mühüm su-bataqlıq ərazisi kimi "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər haqqında" Ramsar Konvensiyasının "Ramsar siyahısı"na daxil edilib. Ağgöl adı çox güman ki, yüksək şoranlığa malik olan dayaz su-bataqlıq ərazisinin yay mövsümündə quruması, duz qatının üzə çıxması və uzaqdan ağararaq aq səth effekti yaratması nəticəsində verilmişdir.

Ağgöl Milli Parkının yaradılmasının əsas məqsədi mühüm su-bataqlıq ərazilərini, həmin əraziyə xas olan yarımsəhra landşaftını, göldə və onun ətrafında məskunlaşmış nəslİ kəsilmək təhlükəsi altında olan fauna növlərini qorumaq, ərazi üçün xarakterik olan bəzi fauna növlərini keçmiş ərazilərinə reintroduksiya etmək, eləcə də ətraf mühitin monitorinqini, əhalinin ekoloji cəhətdən maarifləndirilməsini və ekoturizmin inkişafını təmin etməkdir. Milli Parkın ərazisində yayı quraq keçən yarımsəhra və quru bozqırıların mülayim-isti iqlim tipi hakimdir. Belə iqlim şəraiti burada quşlar və məməlilərin məskunlaşması üçün əlverişli şərait yaradır. Ağgöl Milli Parkında quşlardan mərmər cüra, turac, bəzgək, qara leylək, böyük və kiçik qarabattaqlar, harayıçı və fisildayan qu quşları, Misir vağı, çobanaldadan, böyük su fərəsi, sultan toyuğu, ərsindimdik, qırımlılek qutan, aqquyuq dəniz qartalı, ağıgöz dalğıcı, adı qızılıqaz, yaşılaşbaş ördək, qazlar (boz, qasqa və qırımızidəş) və

s. məskunlaşmışdır. Milli Parkın ərazisində məməli heyvan növlərindən canavar, çäqqal, çöl donuzu, tülkü, dovşan və müxtəlif yarasalarla rast gəlinir. Qanışlıqlarda isə yırtıcı qamış pişiyinin güclü populasiyasına təsadüf olunur. Ağgölün ətraf ərazilərinin müxtəlif bitkilərlə zəngin olması burada onurğasızların yayılması üçün əlverişli şərait yaradır [3].



Ağgöl Milli Parkının ümumi görünüşü.

Tədqiqat obyekti və metodika. Tədqiqat Kür-Araz ovalığının Mil düzü, Kür çayının sağ sahili boyu ərazidə yerləşən Ağgöl Milli Parkında aparılmışdır. Tədqiqat obyekti burada yayılan çimli-bataqlı, boz-çəmən şoran və şorakətləşmiş çəmən-bataqlı, şorlaşmış və şorakətləşmiş boz-çəmən torpaqlar, bəzi bozqır və yarımsəhra bitkiləri birliyi, eləcə də müxtəlif növ məməlilər və quşlardır. Eyni zamanda tədqiqat işinin aparılmasında K.S.Əsədovun, T.O.Ibrahimovun və s. alımların tədqiqatlarından istifadə olunmuşdur [3].

Alınmış nəticələrin təhlili. Aparılan tədqiqat zamanı Milli Parkın hansı məqsədlər üçün yaradılması, ərazinin ekoloji vəziyyəti, bitki və heyvan populasiyalarının yaşama yerləri, inkişaf istiqamətləri öyrənilmişdir. Ərazidə eyni zamanda nəslİ kəsilmək təhlükəsi altında olan fauna növləri də müəyyən edilmişdir.

Ağgöl Milli Parkının ekoloji səcİyyəsi. Ağgöl Milli Parkı dəniz səviyyəsindən aşağıda yerləşir. O, əsasən, Kür və Araz çaylarının mütəmadi daşqları

nöticisində yaranmışdır. Belə ki zaman-zaman bu çayların mütemadi və güclü mövsumi daşqınları etrafdağı böyük çalaları dolduraraq orta dərinlikli, sahəsi o qədər da böyük olmayan göllər yaratmışdır. Mingəçevir hidrosisteminin və Araz su anbarının inşaları bu göllerin böyük əksəriyyətinin qurumasına səbəb olmuşdur. Nəticədə Mahmudçala, Ağçala, Şilyan gölləri bataqlıqlaşmış, Sarisu, Ağgöl, Mehman göllərinin hidroloji rejimi köklü dəyişmişdir. Hal-hazırda bu göllerin su balansı duzlu kollektor suları hesabına tənzimlənir.

Göllerin duzluğunu 5-10 q/l, orta dərinliyi 0.8 m, maksimal dərinliyi 2.5 m-dir. Ağgöl vahid açıq su hövzəsi deyil. O, bir neçə adaları birləşdirən böyük su hövzəsidir. Bu hövzələr bir-birləri ilə six qamışlıqlarla əhatə olunmuş axarlarla birləşir. Hər bir hövzədə sahəsi 2-10 ha olan çoxlu sayıda adalar mövcuddur. Bu adalar qamış, şoranotu, taxıl bitkiləri və müxtəlif otların six formasiyaları ilə örtülmüşdür. Şərqi dən qərbə doğru uzanan, kələ-kötür sahil xətlərinə və xırda "körfəzciklər"ə malik olan bu göllər sisteminin uzunluğu 25 km, eni isə 1.4 – 5 km-dir. Lal axan göllərə aid olan Ağgöl suyunun axın sürəti 0.5 – 0.7 m/san-dir. Gölün dibi hamar səthli, boz lildən yaranmış yapışqanlı qurndan ibarətdir [3].

Ağgöl Milli Parkının ərazisi yayı isti və quraq, qışı sərin və quru keçən yarımsəhra və quru bozqırıların mələyim isti iqlim tipinə malikdir. Göl adətən donmur. Yağışlarının illik miqdarı 332 mm-dir. Minimal yağıntı avqust ayına (13 mm), maksimal yağıntı isə mart ayına (37 mm) təsadüf edir. Qar nadir hallarda yağır. Havanın orta nisbi rütubəti 73%-dir. İllik buxarlanma (980 mm) yağışlarının miqdarından 3 dəfə çoxdur. İqlimi mələyim-isti və quru subtropikdir [5].

Ağgöl Milli Parkı ərazisində 40 növ bitki təyin edilmişdir. Ağgöldə su-bataqlıq bitkiləri, əsasən, adı qamış (92%) geniş yayılmışdır. Qamış cəngallilikləri 2000 ha-dan çox ərazini tutur. Bunlardan 18-i həqiqi su-bataqlıq, 22-i isə bozqır və yarımsəhra bitkiləri birliyinə (fitosenozuna) aiddir. Gölün sahil ərazilərində duzlaq çoğanı, çəron, qışotu, sirkən, qamış bitkiləri üstünlük təşkil edir. Şoranlı təpəcik ərazilərdə şahsevdı, saribaş, qaraşoran bitkiləri geniş yayılmışdır. Digər ərazilərdə isə, əsasən, yovşan, xostək, şorəngə və qırtıca rast gəlinir.

Ərazidə rast gəlinən digər bitkilər qumlaq sugülü, daraqvari sugülü, dəniz nayadasi, yonca, atlı şoranotu, yağıltikan, yovşan, cil, bağayarpağı, çobanyastığı, şirin biyan, qaymaqcıçayı, südləyən, yulğun və s. növlərdən ibarətdir [4].

Milli Parkın ərazisində 20-dən çox balıq növüne (çeki, külmə, durna balığı, xəşəm, lıl balığı, naxa, qambuziya və s.) rast gəlinir. Ərazidə 15 növ məməlilərin müxtəlifliyinə təsadüf edilir. Bunlardan bataqlıq qunduzu, çöl donuzu, qamış

pişiyi, dovşan, çapqal, tülükü, porsuq, canavar, su samuru, gəlincik, kirpi, çöl sıçanı, ərəbdovşanı və s. göstərmək olar. Suda-quruda yaşayanlar ərazidə, əsasən, göl qurbağası, quru qurbağası, suriya sarımsaçılı qurbağası və triton ilə təmsil olunur. Sürünənlərdən isə ərazidə gürza, suilanı, koramat, müxtəlif kərtənkələlər, bataqlıq və aralıqdanızı təsbaşalarına rast gəlinir.

Ərazinin zəngin bioloji müxtəlifliyi, əsasən, ornitofaunanın payına düşür. Qışın nisbətən mələyim keçməsi, zəngin qida ehtiyatı quşların qışlaşması üçün çox əlverişli şərait yaradır. Bura Zaqafqaziada boz qaz, aqşyrıq səkkükburun, cüllüt, fısıldayan qu quşunun iri koloniyalarının yuvaladığı yegane yer hesab edilir. Hər il burada çoxlu miqdarda harayçı qu, ərsindimdir, qaranaz, aqşyrıq çökükburun, cüllüt, misir vağı, boz qaz, kiçik və böyük ağ vağı, kürən vağı, qırıldaq, qızıl qaz, qu, sultan tuyuğu, qırımlıslək qutan, mərmər cüra, bəzgək, turac kimi qiymətli və nadir növ quşlar yuvalayır və qışlayır [3].

Milli Parkın quru ərazilərində çimli-bataqlı, bozçəmən şoran və şorakətləşmiş çəmən-bataqlı, şorlaşmış və şorakətləşmiş boz-çəmən torpaqlar geniş yayılmışdır.

Çəmən-bataqlı və bataqlıq torpaqlar- dəniz səviyyəsindən 27,0-dən 0 m-ə qədər yüksəklikdə artıq rütubətin təsiri altında düzənlik yarımsəhra ərazidə formalılmışdır. Bu torpaqların səciyyəvi xüsusiyyəti üst qatda 1,9-2,0% humusun olması və udulmuş əsasların miqdarı 100 q torpaqda 31-35 mq/ekv təşkil etməsidir. Torpaq məhlulunun reaksiyası qələvidir (pH- 7,4-8,6) [1].

Çəmən-bataqlı torpaqlar quruntu sularının yüksək izafə rütubətlənmə /0,5-0,8 m/ və bazən müvəqqəti subasar torpaqmələgəlmə şəraitində hakim olan relyefin çökək sahələrində yayılmışdır. Kifayət qədər zəngin çəmən-bataqlı bitki örtüyü bu torpaqların morfolojiyası və diaqnostikasında gözə çarpan izlərə səbəb olmuşdur. Çəmən-bataqlı torpaqların ağır qranulometrik tərkibli olmasını mütləq qeyd etmək lazımdır. Torpaq profili üzrə fiziki gilin /<0,01 mm/ miqdarı 65-82% arasında dəyişir ki, onlardan 32-42% lıl hissəcikləri /0,001 mm/ təşkil edir. Bu torpaqların morfoloji quluşu yaxşı inkişaf etmiş göyümsov-qara çürkəntülü çimli-zəif torflu qatın /AUvg-20-25 sm/ formalaması ile səciyyələnir. Çim qatı çəmən-bataqlıq bitkilərinin (qamış, gil, ciğ, çayır, yonca və s.) kökləri ilə bərkiməklə zəif qleyləşmişdir. Profilin orta hissəsi göyümsov yaşıllı rəngli yekcins tam qleyləşmiş qatla (Bg) seçilərək, yaş halda suvaqşan, quru halda isə bərkiməş bozqonur rəngdə oxralı pas ləkələri ilə səciyyələnir. Torpaqmələgətirən süturular əsasən gilli göl-dəniz və ya ağımsov-yaşıllı rəngli mərgəlləşmiş çöküntülərdən ibarətdir [2].

ƏDƏBİYYAT

1.Məmmədov Q.Ş., Xəlilov M.Y., Məmmədova S.Z. 2.AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu Əsədov K.S., İbrahimov T.O., 3.Məmmədov Q.Ş.,Xəlilov M.Y., 4.Qərib Məmmədov, Elman Yusifov, Mahmud Xəlilov, Vüqar Kərimov Azərbaycan Respublikası Ekoloji Atlas. Bakı Kartografiya Fabriki, 2009.156 s Azərbaycanın torpaqlarının morfo-genetik profili. Bakı "Elm" 2004, 202 s. Azərbaycanın Milli Parkları 2015, 336 s. Ekologiya, ətraf mühit və insan. "Elm" 2006.608 s Azərbaycan:Ekoturizm potensialı. Bakı "Şərq-Qərb" 2012, 418s.

Экологические особенности Акгельского Национального Парка Азербайджанской Республики

A.Ч. Асланова

В статьедается краткое экологическое описание Алгельского Национального Парка. Данная статья предоставляет информацию о целях создания Национального парка, а также об основных экологических особенностях (физических, географических условиях, почвенном покрове, климате, растительности и животных). В стране создано много Национальных Парков для защиты биоразнообразия. Один из них - Акгельский Национальный Парк. Акгельский Национальный Парк расположен ниже уровня моря. Она образовалас в основном из-за регулярных паводков рек Куря и Араз. Созданные Алгельского Национального Парка необходим для охраны уникальный флоры и фауны водных растений, животных и беспозвоночных, которые обитают на трансистой растительности вокруг озера.

Ключевые слова: водно-болотные растения, засоленность, биоразнообразие, животные

Ecological characteristics of Ag-Gel National Park of the Republic of Azerbaijan

A.G.Aslanova

The brief ecological characteristics of Ag-Gel National Park is itself embodied in the article. The information is provided related to what purposes the National Park has been established, meanwhile physical and geographical conditions of National Park, soil, climate, vegetation, and the animal world. There are a lot of National Parks have been established in the country to protect biodiversity. One of them is Ag-gel National Park. The Ag-gel National Park is located below the sea level. It was formed mainly due to regular floods of the Kur and Araz rivers. Creation of Aggol National Park attracts large-scale efforts to protect flora and fauna formed in wetlands. It is also expected to study invertebrates on grass plants around the lake.

Key words: wetlands, salinity, biological diversity, animals

ekol.bdu@gmail.com